

Rəssamı Elmaz




Nizami

- 1320 -

Kərpickəsən

Gənclik
Bakı – 1969



Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

Sam şəhərində qoca bir Kərpickəsən yaşayırıdı. Öz işini yaxşı bilən, zəhmətsevən qocanın günü-güzəranı ağır keçirdi. O, adı torpaqdan daş kimi möhkəm kərpic yaradırıdı.

Əlinin əməyini ucalan binalarda görəndə sevinir, qanadlanırıdı. O, ömrünün mənasını bunda görürdü.

Günlərin birində geyimli-gecimli bir oğlan qocaya yanaşib təşəxxüsələ danışmağa, nəsihət eləməyə başladı:

—Bu nə peşədir tapmışan, dayı? Toz-torpaqda, suda, samanda nə görmüsən? Palçığın üzünə seyqal vurmaqdən, mala çəkməkdən yorulmur-sən? At bu malanı bir yana, qəlibi də yandır. Daş-kəsəkdən uzaqlaş, sənə yaraşmaz, bu peşə kəndlə-kündlüün işidir. Qul deyilsən ki, belə əlləşirsən? Özünə isbatlı peşə tapsana, yaziqsan!





Qoca, cavan oğlanın bazburuduna baxdı, qamətini diqqətlə başdan-ayağa süzdü:

— Deyəsən, mənə ağıl öyrətməyə gəlmisən? Başından yekə danışma, bala! — Oğlanın qolundan tutub: — Gəl, — dedi.

O, sol tərəfdə, hasar dalında, yaşıllıqlar içərisində yüksələn yaraşlıqlı qəsri göstərdi:



– Necədir?
– Əcəbdır!

– Nədən tikilib?
– Kərpicdən!

Qoca, mala kimi bərk əlini tunc kimi parlaq alnına vurub, şəhadət barmağı ilə kərpiclərə işarə etdi:

— Bunlar soyuq su ilə yox, isti tər ilə yoğrulub. Dünyada gördüğün bütün abadlıqlar göbələk deyil ki, yerdən göyərsin. Zəhmətə qatlaşan, əziyyətə dözən adamların əməyi sayəsindədir. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Zəhmət canın kövhəridir. Bu sənətə əl atdim ki, sabah ehtiyac vaxtında sənin kimisinin qapısına gəlib əl açmayım. Öz əlimin əməyi ilə yaşamaq mənə böyük şərəfdır. Bu kərpicin hər birini divarda, səkidə, tikilidə görəndə biləyimin gücünü, ürəyimin qüdrətini görürem. Sən hələ uşaqsan, bala. Dünyadan xəbərin yoxdur!



Qara işə xor baxmazlar. Qara iş üz ağardır. İnsan yaratmaq üçün yaranmışdır:

Əməksiz bir həyat bibərdən acı!
Əməkdir insanın başının tacı!

Hər işdə, hər əməldə tikən ol, yixan olma!

Kərpickəsən, daşyonan, suçxaran, odyığan... bunlar işdir, həyatdır, gün-güzərandır! Yoxsa, ifadə qurusu kimi düz-düz gəzməkdən, yer üzünə ağır yük olmaqdan nə çıxar?

Qoca bunları dedi, yumruğunu düydü, hər iki qolunu qaldırıb silkələdi:





—Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işiq var, çalışacağam. Mənim yaraşığım budur. Ruzumu, sevincimi bu yolda tapmışam. Tanrımdan istəmişəm: əməkdən uzaq bir günüm olmasın!

Qocanın nəsihəti cavan oğlanı heyrətdə qoymuşdu. O görürdü ki, qarşısında əmək mütəssəməsi, sarayların, qəsrlərin, kənd və şəhərlərin qocaman bənnası dayanmış, uşaqları, gəncləri gələcəyə, yaratmağa çağırır.

Cavan oğlan öz əməlindən utandı. Dinib-danişacağı olmadığı olmadı. Başını aşağı salıb, məyus-məyus yoluna düzəldi.

Kərpickəsən kişinin sözləri gənci tutmuşdu, yaman tutmuşdu. Müdrik qoca, onun gözündə dağlar qədər ucalmış, böyümüşdü.



Uşaqlar üçün işləyəni
Mir Cəlal Paşayev

Низами Гянджеви

КИРПИЧНИК
(НА АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ)

Redaktoru Gülşən Həsənzadə
Bədii redaktoru Yusif Ağayev
Korrektoru Təzəxanım Cəfərova

Yazılımına verilmiş 23/X-1968-ci il.
Çapa imzalanmış 14/XII-1968-ci il. Sifariş № 760.
Tirajı 50000. Qiymati 15 qəp.

Azərbaycan SSR Nazirlər Soveti yanında
Matbuat Komitəsi.

“Gənclik” naşriyyatı.
Bakı, Hüsnü Hacıyev
küçəsi, 4.

26-lar mətbəəsi, Bakı, Əli Bayramov küçəsi, 3.